

İşıqlı sabahlar üçün, parlaq bir gələcək üçün,  
çiçəklənən millət üçün, səsi dünyaya yayılacaq bir  
gənclik üçün, **düşünərək yaşayınlar** üçün, xoşbəxt bir  
ailə üçün, sevincli qəlblər üçün, gülən üzlər üçün,  
həyat səhifələrimizi parlaq imza sahiblərinin  
qələmi ilə yazmaq üçün

*parlaq imzalar*

Kitabın sahibi: \_\_\_\_\_

Oxu tarixi: \_\_\_\_\_

Ürək ver:     

# QOCA VƏ DƏNİZ

ERNEST HEMİNQUEY

İngilis dilindən tərcümə:

Manaf Süleymanov



Koordinator: Amin  
Redaktorlar: Rafiz HACIOĞLU  
Mahir N. QARAYEV  
Korrektor: Turac ELDARQIZI  
Tərtibatçı: İsmayıł SÜLEYMANLI  
Art-direktor: Ramin HƏSƏNƏLİZADƏ  
Cildin dizayneri: Aygül ƏLİYEVƏ

**Ernest Hemingway  
THE OLD MAN AND THE SEA**

**Ernest Heminquey  
QOCA VƏ DƏNİZ**

Bakı, “Parlaq İmzalar” Nəşriyyatı – 2025, 120 səh.

**© Hemingway Foreign Rights Trust / 1952**

**© Parlaq İmzalar MMC / 2025**

Kitab “Simon & Schuster, LLC”nin markası olan “Scribner” ilə (*Eastern European and Asian Rights Agency, Ltd. vasitəsilə*) bağlanılmış müqavilə əsasında nəşr olunur. Kitabın Azərbaycan dilində nəşr hüququ “Parlaq İmzalar” nəşriyyatına məxsusdur. Kitabın bütün hüquqları qorunur. İcazəsiz olaraq hər hansı vasitə ilə nəşri və yayılmışması qadağandır.

Parlaq İmzalar Nəşriyyatı | 143  
Yoldaş seriyası | 17



[www.parlaqimzalar.az](http://www.parlaqimzalar.az)  
[info@parlaqimzalar.az](mailto:info@parlaqimzalar.az)  
  /parlaqimzalar  
0559697259 / 0559897259

Mətbəə: “AVE PRİNT” MMC  
MART / 2025

**Ernest Heminquey** 1899-cu il iyulun 21-də İllinoys ştatının Ok-Park şəhərciyində anadan olub. Orta təhsili başa vurduqdan sonra bir müddət Kanzasda “Star” qəzetində çalışıb. Sonra könüllü şəkildə Birinci Dünya müharibəsinə qatılıb. Çığaqoya qayidian yazıçı Şervud Andersonun məsləhəti ilə Parisə gedib. İlk kitabları da – “Hekayələr və üç şeir” və “Bizim zəmanəmizdə” – burada çap olunub.

Yenidən ABŞ-a qayıtdıqdan sonra məşhur “Əlvida, silah” romanını yazıb. 1949-cu ildə yazılı Kubaya köcüb. “Qoca və dəniz” əsərini də burada yazıb (1951). Heminquey 1953-cü ildə “Pulitser”, 1954-cü ildə isə Nobel mükafatına layiq görülüb.

Yazıcı 1961-ci ildə tüfəngdən atəş açaraq intihar etmişdir.

**Manaf Süleymanov** 1912-ci il martın 3-də İsmayılli rayonunun Lahic qəsəbəsində anadan olub. 1930-cu ildə pedaqoji təmayüllü 18 sayılı Bakı şəhər məktəbini bitirib, sonra M. Əzizbəyov adına Azərbaycan Neft-Kimya İnstitutunun Geoloji kəşfiyyat fakültəsində təhsil alıb. Ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sırrı” romanı ilə başlayıb. Məşhur “Eşitdiklərim, oxuduqları, gördükərim” kitabı isə 1987-ci ildə çap olunub.

Manaf Süleymanov ingilis, fars, ərəb dillərini bilməklə yanaşı, rus dilində də yazıb-yaradıb. Oxular onun tərcüməsində Cek London, Con Steynbek, O. Henri, Somerset Moem kimi görkəmlili ingilis yazıçılarının əsərləri ilə tanış olublar.

Yazıcı-tərcüməçi 2001-ci il sentyabrın 12-də dünyasını dəyişib.



O, kiçik qayıqda Qolfstrimdə təkbaşına balıq tutan qoca bir kişi idi. Düz səksən dörd gün idi ki, dənizə çıxır, hər dəfə də əliboş qayıdırıcı. İlk qırx gün ərzində bir oğlan da qoca ilə bərabər getmişdi, lakin sonra ata-anası onu başa salmışdı ki, bəs qoca aşkar *salao*<sup>1</sup> adamdır; o da valideynlərinin təkidi ilə qocadan ayrılib başqa qayığa keçmişdi, özü də elə birinci həftə ərzində üç iri balıq gətirmişdi. Qocanın hali oğlanı yaman kədərləndirirdi; hər gün əliboş qayıtdığını görəndə ona əməlli-başlı yazılı gəlirdi. Oğlan axşamlar sahilə gedib qayıqdan şey-şüyləri – dolaşmış ipləri, qarmaqlı nizəni, harpunu<sup>2</sup> ya da dorağacına sarılmış yelkəni daşımaqdə qocaya kömək edirdi. Yelkən köhnə un kisələri ilə yamandığından ardıcıl məglubiyətlərə düşür olub darmadağın edilmiş alay bayrağına oxşayırıcı.

Heyi kəsilmiş yorğun qoca çox arıq idi; peysərini dərin qırışlar örtmüş, qonur rəngə çalan yanaqlarını ləkələr bürümüşdü. Ləkələr hər iki yanağı boyunca

---

1. Üğursuz (isp.)

2. İri balıqları ovlamaq üçün nizəşəkilli və üstündə qarmağı da olan metal alət – Red.

üzüaşağı uzanıb boynuna qədər yayılırdı. Dənizdən ağır, nataraz balıqları dartıb çıxarmaqdan əlləri çat-çat, yarıq-yarıq olmuşdu. Bu yarıqların heç biri təzə deyildi; onlar qurumuş göldəki çatlar kimi köhnə idi.

Gözlərindən başqa, onun hər yeri köhnəlib qartılmışdı, təkcə dəniz kimi mavi gözləri gənclik ehtirasından alışib-yanırdı; bu gözlər qocanın nə qədər məğlubedilməz olduğunu göstərirdi.

— Santyaqo, — deyə oğlan qayığı sahildə yerbəyer edib yoxuşla qəsəbəyə qalxdıqları zaman qocaya üz tutdu, — mən dənizə yenə də səninlə gedə bilərəm. Bir az pul qazanmışıq.

Balıq tutmağın bütün sırlarını ona öyrətdiyi üçün oğlan qocanı çox sevirdi.

— Yox, bala, — qoca razılaşmadı, — indiki yerin yaxşıdır, bəxtin gətirirsə, elə orada qal.

— Yadındadır, bir dəfə sən səksən yeddi gün hər sə-hər dənizə getdin, amma bir dənə də balıq tuta bilmədin, sonra isə biz üç həftə dalbadal dənizə çıxaraq, hər gün də iri balıqlarla qayıtdıq?

— Yadımdadır, — qoca onun sözünü təsdiqlədi, — bilirəm ki, yanımdan öz xoşunla getməmisən. Mənə inandığına qətiyyən şübhəm yoxdur.

— Məni atam vadar etdi, — oğlan özünü təmizə çıxartmağa çalışdı, — mən hələ uşağam, atama qulaq asmaliyam.

— Doğrudur, — qoca dilləndi, — çox yaxşı iş tutmusən. Başqa cür ola da bilməzdi.

- Atam nədənsə sizin bəxtinizə o qədər də inanmir.
- Amma biz inanırıq, elə deyil?
- Əlbəttə, elədir. Bəlkə, səni “Terras”da pivəyə qonaq edim, hə, nə deyirsən? Şeyləri sonra gəlib apararıq.
- Niyə də olmasın?! Balıqçı balıqçını qonaq eləyər də.

Onlar “Terras”a gəlib oturdular. İçəridə çoxlu balıqçı vardi; qocanı görəndə zarafatlaşmağa başladılar; qoca isə zarafatlardan incimirdi. Yaşlı balıqçılар onun halına acısalardı, heç nə bürüzə vermir, qocanın hörmətini saxlayırdılar. Onlar axından və tilov iplərini nə qədər dərinə atdıqlarından, gözəl havadan, dənizdə gördüklerindən, başlarına gələnlərdən danışırıldılar. Bu gün bəxti gətirib dənizdən kalan ovla qaydanların da hamısı burada idi. İçini çıxardıb təmizlədikdən sonra marlinləri uzunsov qoşa taxtaların üstünə köndələninə düzmişdülər və iki adam hərəsi taxtanın bir tərəfindən yapışıb onları anbara daşıyırdı; orada balıqları soyuducusu olan maşına doldurub, sonra da Havana bazarına aparacaqdılar. Köpəkbalığı tutanlar məhsullarını limanın o biri başındaki köpəkbalığı zavoduna təhvil vermişdilər; orada balıqları bloklardan asıb üzgəclərini kəsmiş, qaraciyərlərini çıxartmış, dərilərini isə soymuşdular; duza qoymaq üçün onları uzununa nazik-nazik doğramışdılar.

Külək şərqedən əsəndə balıq zavodundan körfəz boyunca üfunət iyi yayılırdı. Bu gün külək səmtini dəyişmişdi: şimaldan əsirdi, ona görə də qoxu az idi, sonra

tamam kəsdi. “Terras”da oturub özünü günə vermək ayrı bir ləzzət idi.

- Santyaqo... – oğlan dedi.
- Buyur, – qoca stəkanı əlində tutub dərin fikrə getmişdi, keçmişləri yadına salırdı.
- İcazə ver, gedib səninçün sabaha bir neçə sardina tutum.
- Yox, lazım deyil. Sən get beysbol oyna. Mən hələ özüm avar çəkə bilirəm. Toru isə Rocelio atar.
- Çox istəyirəm bunu edim. Səninlə balıq tutmasam da, qoy heç olmasa, başqa işlərdə bir köməyim dəysin.
- Məni pivəyə qonaq etdiyin üçün çox sağ ol, maşallah, daha yekə oglansan.
- Birinci dəfə dənizə aparanda neçə yaşım vardi?
- Beş yaşında idin. Az qalmışdı dənizə düşüb boğulanın. Balığı tutub qayığa çıxardım. Başladı çırpınmağa, az qaldı qayığı sindirib tikə-tikə etsin. Yadındadır?
- Əlbəttə, yadımdadır. Yaman çırpınırdı, quyruğu ilə elə vurdı ki, qayığın oturacağı da sindi. Amma sən də dəyənəklə o ki var əzişdirdin onu... Yadımdadır ki, qayıq əsim-əsim əsirdi, sən də məni götürüb qayığın burnuna, yaş dolaşmış iplərin üstünə tulladın. Elə bil odun doğrayırdılar. Hər tərəf qan içində idi, üst-başım-dan bərk qan iyi gəlirdi.
- Doğrudanmı, yadında belə yaxşı qalıb, ya mən sonralar nəql edəndə eşitmisən?
- Səninlə dənizə çıxdığım birinci gündən bəri olub-keçən hər şey yadımdadır.

Qoca günün altında qalmaqdan qan çekmiş gözləriylə oğlanı oxşadı; onun baxışlarından etibar və nəvəziş yağırdı.

– Doğma oğlum olsaydın, heç nəyə fikir verməyib riskə gedər, səni özümlə dənizə aparardım. Amma sənin atan-anan var, özün də uğurlu qayığa düşmüsən.

– Sardina tutmağa icazə vermirsen? Mən dörd yemi hardan tapacağımı da bilirəm.

– Səhər apardığım yem olduğu kimi qalır. Qutuda duzun içinə qoymuşam.

– Qoy gedim, dörd dənə təzəsini gətirim.

– Onda bir dənə gətir, – deyə qoca razılaşdı. O heç vaxt ümidiyi itirmir, həmişə gələcəyə inanırdı. Dənizdən əsməyə başlayan sərin meh onun inamını bir az da artırırırdı.

– Onda qoy ikisini gətirim, – oğlan israr elədi.

– Yaxşı, sən deyən olsun, – qoca onun xətrinə dəymək istəmədi, sonra ehtiyatla soruşdu: – Bura bax, bir-dən uğurluq olar ha?

– Girimə keçsəydi, əlbəttə, çırpışdırardım. Ancaq bunları pulla almışam.

– Qonaqlıq üçün sağ ol.

Qoca o qədər sadəqəlblı idi ki, hərdən niyə belə itaətkar olduğunu özü də bilmirdi. Amma onu da bilirdi ki, bu itaətkarlığı ona nə utanc gətirir, nə də ləyaqətini alçaldırırdı.

– Axının səmti dəyişməsə, sabah yaxşı gün ola-caq.